

## VERGİ TUTULAN ƏMƏLİYYATLAR OLMADIQDA VƏ YA FƏALİYYƏTİNİ DAYANDIRDIQDA HESABATVERMƏ

### Sahibkarlıq fəaliyyətinin və ya vergi tutulan əməliyyatların olmaması

Vergi Məcəlləsinin 16.2-ci maddəsinə əsasən vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının (bayannamasının) avazında «Vergi öhdəliyinin yaranmaması haqqında Arayış» təqdim edilir. Bu arayış hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayıaraq təqdim edilir. Bu arayışın 2-ci bölməsinin «Hesabat dövrü» sütununda tədiyinin növürləri tərəfə sətirlərinin vergi öhdəliyinin yaranmaması haqqında müvafiq xanalarda «X» işarəsi, digər boş qalan xanalarda isə «O» işarəsi qoymaqla qeydlər aparılmalıdır.

**Misal 1.** Müəssisə 2019-cu ilin üçüncü kvartalında sadələşdirilmiş vergi üzrə vergi öhdəliyinin yaranması haqqında arayış təqdim etməlidir. Bu halda Arayışın «Sadələşdirilmiş vergi» satırının «3-cü riüb» xanasında «X» işarəsi qoymulmalıdır. Digər xanalarda «O» işarəsi qoyulur.

Bu arayış 2019-cu il oktyabrın 20-dən gec olmayıaraq təqdim edilməlidir.

**Misal 2.** Müəssisə 2019-cu ilin avqust ayı üçün əlavə dəyər vergisi üzrə vergi öhdəliyinin yaranması haqqında arayış təqdim etməlidir. Bu halda Arayışın «Əlavə dəyər vergisi» satırının «Avqust» xanasında «X» işarəsi qoymulmalıdır. Digər xanalarda «O» işarəsi qoyulur.

Bu arayış 2019-cu il sentyabrın 20-dən gec olmayıaraq təqdim edilməlidir.

### Sahibkarlıq fəaliyyətinin müvəqqəti dayandırılması

Vergi Məcəlləsinin 16.3-cü maddəsinə əsasən vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırıqda vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında” Arayış təqdim etməlidir. Bu arayış həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayıaraq təqdim edilməlidir.

Vergi Məcəlləsinin 16.3-cü maddəsi bu arayışda sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırılma müddətini göstərməyi tələb edir. Lakin təcrlübədə bu müddəti əvvəlcədən daşıq görmək çox çətindir. Bu halda fəaliyyətin müvəqqəti dayandırma vergi ödəyicilərinə tövsiya olunur ki, arayışda maksimum uzun müddət göstərsinlər. Bu müddət bitənədək vergi ödəyicisi özünün fəaliyyətini bərpa edərsə, vergi ödəyicisi Vergi Məcəlləsində müəyyən edilmiş müddətlərdə hesabat təqdim edəsək və bununla da arayış öz qüvvəsini itirəcəkdir. Yox, əgər bu müddət başa çatdıqdan sonra vergi ödəyicisi sahibkarlıq fəaliyyətini bərpa etməsə, daha bir arayış təqdim etmək lazımlı galəcəkdir.

Fəaliyyətini müvəqqəti dayandırılmış vergi ödəyicilərinin əmlakı və (və ya) torpağı olduqda əmlak və (və ya) torpaq vergisinin hesabatları Vergi Məcəlləsi ilə müəyyən olmuş qaydada və müddətlərdə vergi orqanına təqdim edilir.

Bu qaydalarla riayat etmək olduqca vacibdir, çünki vergi hesabatını və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı osas olmadan müəyyən edilən müddədən təqdim etməyən vergi ödəyicisine vergi orqanının rəhbərini (onun müaviminin) qarşısına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Bundan başqa, yuxarıda göstərilən hallarda müvafiq arayışlar vergi orqanına təqdim edilməsə, vergi orqanı Vergi Məcəlləsinin 67-ci maddəsinə əsas götürərək vergi ödəyicisine əlaqəli məlumatlar əsasında vergi hesablaya bilər. Lakin bunu da yadda saxlayın ki, vergi orqanı əvvəlcə vergi ödəyicisini xəbərdarlıq etməlidir. Əgər bu xəbərdarlıqdan sonra 5 gün ərzində vergi ödəyicisi müvafiq bayannaməni və ya arayışı təqdim etməsə, onda vergi orqanı həmin vergi ödəyicisinin vergisini (fəaliyyətinin olub-olmamasından asılı olmayıaraq) əlaqəli məlumatlar əsasında hesablayır və ona bildiriş görəndir.

Vergi Məcəlləsinin 67.8-ci maddəsinə əsasən Vergi Məcəlləsinin 16.2-ci maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyəti, əmlakının, torpağının və vergi tutulan əməliyyatının olmaması barədə vergi orqanına arayış təqdim etmiş vergi ödəyicilərinə əlaqəli məlumatlar əsasında vergilər hesablanır.

## TƏMİNAT ÜZRƏ TƏMİR UÇOTUNUN VƏ VERGİTUTMANIN XÜSUSİYYƏTLƏRİ

### Mala zəmanət verilməsinin hüquqi əsasları

Müxtəlif alqı-satçı müqavilələrindən (topdansatış, pərakəndə satış, mal göndərilməsi və s.) irəli gələn və alıcı ilə satıcı arasındaki münasibətlərə şamil olunan mala zəmanət verilməsi qaydaları Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.

Pərakəndə alqı-satçı zamanı mala zəmanət verilməsinin daha daqiq (Azərbaycan Respublikasının Mülki Məcəlləsinə nisbatan) mexanizmi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19 sentyabr 1995-ci il tarixli, 1113 sayılı Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuşdur.

Qüvvədə olan mülki qanunverciliğin mala zəmanət müddətinin müəyyən edilməsinin iki növünü fərqləndirir: qanundan irəli gələn və müqavilə ilə müəyyənləşdirilmiş.

Əgər tərəflər arasında bağlanmış müqavilədə zəmanət şartları göstəriləməmiş, onda qanuna təsbit olunmuş zəmanət şartları tətbiq olunur. Onun mahiyyəti bundan ibarətdir ki, alqı-satçı müqaviləsində əşyamın keyfiyyəti haqqında şartlar olmadığı, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yaranan əşya verməyə boreləndir. Əgər müqavila bağlanarkən alıcı əşyamın əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdir, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yararlı əşya verməyə boreləndir (Mülki Məcəllənin 581.1-ci maddəsi).

Mülki Məcəllənin 582.1-ci maddəsinə əsasən satıcıın alıcıya verdiyi əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun

görmelidir. bu şərtlə ki, alqı-satçı müqaviləsində aşyanın həmin tələblərə uyğunuluğunu müyyənolşdırımıyn ayrı məzəmi nəzərdə tutulması. Verilən aşya bu cür aşyaların adətən istifadə edildiyi məqsədlər üçün abləbatan müddət ərzində yararlı olmalıdır.

Satıcı satlığı malə müqavilədə zəmanət şərtləri nəzərdə tutmuşsa, həmin şərtlər əsas götürülür. Aydırıñ ki, bu şərtlər qanunla nəzərdə tutulmuş şərtlərdən az ola bilmez. Mülki Məcəllənin 582.2-ci maddəsinə əsasən alqı-satçı müqaviləsində satıcıının aşyanın keyfiyyəti üçün zəmanət verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müyyənolşdırılmış vaxt (zəmanət müddəti) ərzində uyğun gələn aşya verməlidir.

Praktikada, bir.... qayda olaraq, alıcılar tərafından zəmanət müddəti ərzində aşkar olunmuş çatışmamazlıqların pulsuz olaraq düzəldilməsi (təmiri) qaydası geniş yayılmışdır.

#### **İstehsalçı müəssisə tərəfindən həyata keçirilən zəmanətli təmir**

Zəmanət müddəti ərzində malin pulsuz təmirinə çəkilmiş xərclər istehsalçı müəssisənin golindən çıxılır, cünki bu xərc müəssisənin gəlir əldə edilməsi ilə bilavasita əlaqədardır.

Zəmanətli təmirə çəkilən xərclərin uçotunu iki qaydada təşkil etmək olar:

1. Zəmanətli təmirə çəkilən faktiki xərcləri istehsal olunan məhsulun (işin, xidmətin) maya dəyərinə birləşə aid etməkla.

2. Zəmanətli təmir üçün ehtiyat fondu yaratmaq yolu ilə.

Zəmanətli təmir üçün ehtiyat fondu yaranan müəssisələr özlərinin müyyənolşdırıldıqları normativ əsasında hər ay ehtiyat fonduna ayırmalar həyata keçirirlər. Bu normativləri müyyənolşdırırkən sətirən məhsulun satış qiyməti göstəricisindən, təcrübədə həmin malların təmirinə çəkilən xərclər barədə statistik məlumatlardan istifadə oluna biler. Bu qaydada yaradılan ehtiyat fondu müəssisənin balansında ilin sonuna kimi uğota ahnır. Hesabat ili başa çatdıqdan sonra ehtiyat fondunda istifadə olunmamış vəsait qalmışsa, həmin məbləğ hesabat ilinin mənəfətinə birləşdirilir.

Ehtiyat fondunda toplanmış vəsaitin uçotunu 335 «Digər ehtiyatlar» hesabında xüsusi olaraq açılan «Zəmanətli təmir üçün ehtiyat» subhesabında aparılmaq tövsiyə olunur. Əgər hər hansı bir hesabat dövründə zəmanətli təmirə faktiki çəkilən xərclər ehtiyat fondunda olan vəsaitdən artıq olarsa, artıq məbləğ birləşə əsas fəaliyyət üzrə xərclər (202 «İstehsalat məsəfləri» hesabının debetinə) silinir.

Zəmanətli təmir üçün ehtiyat fondu yaratmayan müəssisələr zəmanətli təmir ilə bağlı bütün faktiki xərcləri birləşə «İstehsalat məsəfləri» hesabının debetində uğota alırlar.

Istehsalçı müəssisələrə buraxılan məhsulun zəmanətli təmirinə çəkilən xərclərin uçotunu müxtəlif hallarda nəzərdən keçirək.

#### **Misal 1.**

Istehsal olunan məhsulun zəmanətli təmiri bilavasita müəssisədə həyata keçirilir. Bu məqsədlər üçün müəssisə ehtiyat fondu yaratmır.

Bu halda zəmanətli təmirə faktiki xərclər bu xərclər çəkildikcə birləşə istehsal olunan məhsulun maya dəyərinə silinir:

<b>Mühasibat yazılışı</b>		<b>Əməliyyatın məzmunu</b>
<b>Debet</b>	<b>Kredit</b>	
202 «İstehsalat məsəfləri»	201 «Material ehtiyatları» 533 «İşçi heyətinə qismüddətli kreditor borcları» 522 «Sosial siyorta və təminat üzrə əhdəliklər» və s.	Məhsulun zəmanətli təmiri ilə bağlı faktiki xərclər uçota alınmışdır

#### **Misal 2.**

İstehsal olunan məhsulun zəmanətli təmiri bilavasita müəssisədə həyata keçirilir. Uçot siyasetində bu məqsədlər üçün ehtiyat fondunun yaradılması nəzərdə tutulmuşdur. Hər ay ehtiyat fonduna 1.000 manat vəsait köçürürlür.

Yanvar ayında 500 manatlıq zəmanətli təmir həyata keçirilmişdir. Fevral ayında isə müəssisənin zəmanətli təmir ilə bağlı xərcləri 2.000 manat, yəni həmin\* dövrə ehtiyat fondunda olan vəsaitdən 500 manat artıq olmuşdur.

Bu halda zəmanətli təmirə çəkilən xərclərin uçotu aşağıdakı kimi aparılacaqdır:

<b>Mühasibat yazılışı</b>	<b>Əməliyyatın məzmunu</b>	<b>Məbləğ (manat)</b>
<b>Debet</b>	<b>Kredit</b>	
202 «İstehsalat məsəfləri»	335 «Digər ehtiyatlar» ("Zəmanətli təmir üçün ehtiyat" subhesabı)	Yanvarda zəmanətli təmir üçün ehtiyat fonduna ayırmış edilmişdir
335 «Digər ehtiyatlar» ("Zəmanətli təmir üçün ehtiyat" subhesabı)	201 «Material ehtiyatları» 533 «İşçi heyətinə qismüddətli kreditor borcları» 522 «Sosial siyorta və təminat üzrə əhdəliklər» və s.	Yanvarda faktiki olaraq həyata keçirilmiş zəmanətli təmir xərcləri ehtiyat fondu hesabına silinir təminat üzrə əhdəliklər» və s.
202 «İstehsalat məsəfləri»	335 «Digər ehtiyatlar» ("Zəmanətli təmir üçün ehtiyat" subhesabı)	Fevralda zəmanətli təmir üçün ehtiyat fonduna ayırmış edilmişdir
335 «Digər ehtiyatlar» ("Zəmanətli təmir üçün ehtiyat" subhesabı)	201 «Material ehtiyatları» 533 «İşçi heyətinə qismüddətli kreditor borcları» 522 «Sosial siyorta və təminat üzrə əhdəliklər» və s.	Fevralda faktiki olaraq həyata keçirilmiş zəmanətli təmir xərcləri ehtiyat fondu hesabına silinir ehtiyat fondunda olan vəsait həddində
202 «İstehsalat məsəfləri»	201 «Material ehtiyatları» 533 «İşçi heyətinə qismüddətli kreditor borcları» 522 «Sosial siyorta və təminat üzrə əhdəliklər» və s.	Ehtiyat fondu vəsaitindən artıq zəmanətli təmir xərcləri uçota alınır
202 «İstehsalat məsəfləri»	335 «Digər ehtiyatlar» ("Zəmanətli təmir üçün ehtiyat" subhesabı)	Martda zəmanətli təmir üçün ehtiyat fonduna ayırmış edilmişdir

Fərqli edək ki, hesabat ilinin sonuna 335 «Digər chtiyatlar» («Zəmanətli təmir üçün chtiyat» subhesabı) hesabında zəmanətli təmir üçün 800 manat istifadə edilmişmiş məbləğ qalmışdır. Bu məbləğ aşağıdakı yazılışla hesabat ilinin mənəfətinə birləşdirilir:

Mühasibat yazılışı		Əməliyyatın məzmunu	Məbləğ (manat)
Debet	Kredit		
335 «Digər chtiyatlar» ("Zəmanətli təmir üçün chtiyat" subhesabı)	341 «Hesabat dövründə xalis mənəfət(zərər)»	Ehtiyat fondunun istifadə olunmamış qalğı hesabat ilinin mənəfətinə birləşdirilir	800

**Misal 3.** İstehsal olunan məhsulun zəmanətli təmirini həyata keçirmək üçün istehsalçı müəssisəsi ixtisaslaşmış təmir təşkilatı ilə müqavilə bağlamışdır. Müqavilənin şartlarına əsasən hər avın başlangıcında istehsalçı müəssisəsi ixtisaslaşmış təmir təşkilatına qabaqcadan razılışdırılmış məbləğdə avans köçürür. Ay başa çatdıqdan sonra istehsalçı müəssisəsi ilə təmir təşkilatı ay ərzində yerinə yetirilmiş təmir işlərinin həcmini və dəyərini eks etdiyən akt imzalayırlar.

Bu əməliyyat istehsalçı müəssisəsinin mühasibat ucotunda aşağıdakı yazılışlarla eks etdirilir:

Mühasibat yazılışı		Əməliyyatın məzmunu	Məbləğ (manat)
Debet	Kredit		
202 «İstehsalat məsəfləri»	531 «Mal-satan və podratçılara qismüddətli kreditor borcları»	Təmir təşkilatı ilə yerinə yetirilən işlərin təhvil-qəbul aktı imzalanmışdır	1.000
241 «Övəz-laşdırılan əlavə dəyər vergisi»	531 «Mal-satan və podratçılara qismüddətli kreditor borcları»		180
531 «Malsatan və podratçılara qismüddətli kreditor borcları»	223 «Bank hesablaşma hesabları»	Təmir təşkilatının hesabı ödənilmişdir (ÖDV-siz ödəniş məbləğinə)	1.000
531 «Malsatan və podratçılara qismüddətli kreditor borcları»	224 «Sair təlablı bank hesabları» (ÖDV sub-ucot hesabı)	ÖDV məbləğ özünün ÖDV sub-ucot hesabından təmir təşkilatının ÖDV sub-ucot hesabına köçürülmüşdür	180

#### Satıcı (ticarət təşkilatı) tərəfindən həyata keçirilən zəmanətli təmir

Əgər mal ticarət təşkilatından alınmışsa zəmanət müddəti ərzində sıradan çıxmış məməlumatın təmiri tələbi ona üvanlanır.

Aşağıdakı misaldə ticarət təşkilatının öz gücü (ixtisaslaşmış təmir təşkilatı cəlb etmədən) ilə həyata keçirdiyi zəmanətli təmirin ucotu qaydası şərh olunur.

#### Misal 4.

Ticarət təşkilatı satdığı mal üçün zəmanət müddəti müəyyən etmişdir. Zəmanətli təmiri ticarət təşkilatı öz gücü ilə həyata keçirir.

Bu əməliyyat ticarət təşkilatının mühasibat ucotunda aşağıdakı yazılışlarla eks etdirilir:

Mühasibat yazılışı		Əməliyyatın məzmunu	Məbləğ (manat)
Debet	Kredit		
202 «İstehsalat məsəfləri»	201 «Material chtiyatları» 533 «İşçi heyatına qismüddətli kreditor borcları» 522 «Sosial siyortu və təminat üzrə öhdəliklər» və s.	Zəmanətli təmirə çəkilmiş xərclər ucota alınır	1.000
..601 «Satış»	202 «İstehsalat məsəfləri»	Ay başa çatdıqdan sonra zəmanətli təmirə çəkilmiş xərclər satışa silinir	1.000

#### İstehsalçı və ya ticarət təşkilatı ilə müqavilə əsasında zəmanətli təmiri həyata keçirən təmir təşkilatında ucot və vergitutma

Təcrübədə çox zaman istehsalçı müəssisələr və ticarət təşkilatları zəmanətli təmirin həyata keçirilməsi ilə bağlı öhdəliklərini ixtisaslaşmış təmir təşkilatlarına havalə edirlər. Onların arasındakı münasibətlər xidmət göstərilməsi barədə müqavilə ilə tənzimlənir.

Zəmanətli təmir ilə bağlı əməliyyatların mühasibat ucotunda eks etdirilməsi qaydasını avtomobil təməpi müəssisəsinin timsalında nəzərdən keçipək.

Bəzən zəmanətli təməpin həjata keçipəməsi üçün təlob olunan ehtijat hissələpini və metapellişlə təməp məsələsinin konapdan satın ala və yaxud istehsalçıdan əldə edə bilələp.

Avtosepvis metapellişlə və ehtiyat hissələpini özü müştəqil olaraq satın alıpsa, onlapın dəyəri təməp işlərinin dəyərinin tərkibinə daxil edilir və istehsalçı tərəfindən ödənilir.

Avtomobillərin zəmanətli təmiri üzrə əməliyyatlar mühasibat ucotunda aşağıdakı yazılışlarla eks etdirilir:

Mühəsibat yazılışı		Əməliyyatın məzmunu
Debet	Kredit	
201 «Material ehtiyatları»	531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»	Avtomobilərin zəmanətli təmiri və onlara texniki xidmət üçün materiallar və ehtiyat hissələri alınmışdır
241 «Əvəzləşdirilən əlavə dəyər vergisi»		
531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»	223 «Bank hesablaşma hesabları»	malsatanın hesabı ödənilmişdir
531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»	224 «Sair tələbli bank hesabları» (ƏDV sub-uçot hesabı)	ƏDV məbləği özünün ƏDV sub-uçot hesabından təmir təşkilatının ƏDV sub-uçot hesabına köçürülmüşdür
521 «Vergi öhdəlikləri» (ƏDV)	241 «Əvəzləşdirilən əlavə dəyər vergisi»	Malsatana ödənilmiş ƏDV bütçə ilə əvəzləşdirilir
202 «İstehsal xərcləri»	201 «Material ehtiyatları»	Zəmanətli təmir işlərinə sərf edilmiş materialların və ehtiyat hissələrinin dəyəri silinir
202 «İstehsal xərcləri»	533 «İşçi heyətinə qısamüddətli kreditor borcları» 522 «Sosial siğorta və təminat üzrə öhdəliklər» vəs.	Zəmanətli təmir üzrə digər xərclər uçota alınmışdır
601 «Satış»	202 «İstehsal xərcləri»	Zəmanətli təmir üzrə xərclər satışa silinir
211 «Alicilar və sıfarişçilərin qısamüddətli debitor borcları»	601 «Satış»	Sıfarişçi ilə yerinə yetirilmiş zəmanətli təmir işlərinin həcmi barədə (ƏDV daxil olmaqla işlərin dəyəri) akt imzalanmışdır
601 «Satış»	521 «Vergi öhdəlikləri» (ƏDV)	Satışdan bütçəyə hesablanmış ƏDV məbləği əks etdirilir
223 «Bank hesablaşma hesabları»	211 «Alicilar və sıfarişçilərin qısamüddətli debitor borcları»	Sıfarişçidən pul vəsaiti daxil olmuşdur (ƏDV daxil olmaqla)
224 «Sair tələbli bank hesabları» (ƏDV sub-uçot hesabı)		